



**Elşən
Mirişli**

Gəncə şəhəri,
tarixçi

III Yazı

Munis Məhəmməd ibn Abdullah əl-Farikinin komandanlığı ilə Sübükə qarşı ordु göndərdi və eyni zamanda onu Azərbaycanın hakımı təyin etdi. Lakin birinci vuruşmada Sübükün qoşunu əl-Farikinin qoşunu məğlub etdi və Sübük ölkənin qeyri-məhdud sahibi oldu. O, xəlifəyə məktub yazıb, Azərbaycanın iqta olaraq ona verilməsini tələb etdi. Munis Yusifin köməyi ilə Sübükü təslim olmaq üçün diley tutmağa təşəbbüs etdi. Bu məqsədlə Yusifi məcbur etdi ki, həbsxanadan Sübükə məktub yazıb təslim olmağa gəlməsini ona əmr etsin. Sübük belə cavab verdi, nə qədər ki, xəlifənin Yusif haqqında nə kim tədbir görecəyiğini dürüst bilmir, təslim olmayıcaqdır. Yalnız Yusifin müqəddərati onun öz xeyrinə həll olunan zaman təslim olacaqdır. Xəlifə əl-Müqtədir məcbur oldu. Sübükü Azərbaycanın hakımı təyin etsin, bu şərtlə ki, ildə xəzinəyə 220 min dinar versin. Xəlifə ona faxri paltar və canışın təyini haqqında fərman göndərdi. Lakin Sübük Azərbaycan və Ərmənə öz mövqeyini o qədər möhkəmlədi ki, xəzinəyə pul göndərmədi. Ərmən padşahı Sübükü ağası kimi tanımaqla onun şəxsiyində özünü onun kölesi elan etdi. Sübükün Abbasi Xilafətdən asılı olmadan yeritdiyi siyaset saray dairələrini, Azərbaycanın, onun ardınca isə Qafqaz və Kiçik Asiyadakı qoşu vilyatlarıın Xilafətdən tamam ayrılağından təşvişə düşməyə vədar etdi. Buna görə də 922-ci ilde xəlifə Munisin xahişi ilə Yusifi zindanından azad etdi və ona bahali paltar və hədiyyələr bağışlayaraq, yenidən Azərbaycan və Ərmən canışını, Rey, Qəzvin, Əbhar və Zəncan valisi təyin etdi, bu şərtlə ki, ildə xəzinəyə 500 min dinar versin.

Yusif ibn Əbu Sac Divdad öz yaxın adamları ilə Ərdəbile çatanda əmirin özü orada olmadığı zaman ölkəni ləyaqətlə idarə edən sadiq qulamı və silahdaşı Sübükün ölüm xəbərini eşitti. Sübük 919-922-ci illerde Yusif ibn Əbu Sac həbsxanada olduğu zaman Sacilər dövlətini heç bir dövlətə tabe olmadan müstəqil idarə edən bir türk ordu komandanı idi. IV Afşindi.

Yusif Əbu Sac Divdadın II dəfə hökmədarlığı

924-cü ildə Yusif Reye hücum etdi. Əhməd ibn Əlinin qoşunlarını məğlub edərək Əhmədin özünü öldürdü, başını Abbası Xilafətinin paytaxtı Bağdadın iki fərəx aralı Zab çayında onun qoşunu qərmetilərin qoşunları ilə qarşılaşdı. Qərmetilər geri çəkildilər. Munis isə onların dalınca bir dəstə gönderib göstərmişdi ki, Yusifi xilas etsin. Əbu Tahir Munisin fikrini tez başa düşdü və əmr etdi ki, Yusif ibn Əbu Sacı öldürsünler.

Cəmaləddin əl-Əzdinin məlumatına görə, Yusif Azərbaycan və qoşu dövlətlərin hökmədarı vəzifəsinə götürməyə cürət etmirdi və buna qüdrəti çatmadı, odur ki, Yusifin şəksi düşməni olan vəzir Əhməd ibn Übeydullah el-

Xəsibinin sözü ilə 926-ci ildə Yusif əl-Məşriqin (Bizansla həmsərhəd olan ərazisinin) hakimi təyin edərək, üsyan qaldırmış qərmetilərə qarşı müharibəyə getmesini ona əmr etdi. O-Xəsibi xəlifənin adından Yusifə məktub yazaraq, ona paytaxta gəlməsini təklif etdi. Yusif xəlifəyə belə cavab verdi: "Mən (Xilafətin) elə sərhədlərindən ki, Bizans sərhədlərindən daha təhlükəlidir, mən Yecuc və Məcuc hasarından daha möhkəm (Dərbənd) hasarı ilə üz-üzə durmuşam. Əgər mən bunlara fikir verməsem, qərmetilərdən daha ciddi bir təhlükə buradan çıxar və bu təhlükə bütün vilayətlərdə

Yusif ibn Əbu Sac Əshab əs-Saciyyə adlı qeyri-nizami atlı hissələrinin banisi idi; bu hissələr xəlifa taxtında gedən daxili savaşlarda böyük rol oynamışdır.

Sankt Peterburq Dövlət Ermətajında, 906-925-ci illərdə Bərdə, Marağa və Ərdəbilde Yusif ibn Əbu Sacın adı ilə kəsilmiş sik-kələr vardır. Yusif ibn Əbu Sacın ölümündən sonra, xəlifə əl-Müqtədir 928-ci ildə Yusifin qardaşı oğlu Əbü'l Müsafer əl-Feth ibn Məhəmmədi Azərbaycanın hadimi təyin etdi.

Əbü'l-Müsafir Fəth

Əbü'l-Müsafir Fəth o, təxminən il yarımlı idarə etdi. Sacilər dövlətinin V Afşini olmuşdu. Məhəmməd ibn Əbu Sa-

Müflih əl-Saci VII Afşin 929-935

Müflihəl-Saci Vasifəl-Şirvanini vəzifələndirmişdi.

Yusif ibn Divdadın ordusunda qualm iddi. Haqqında çox məlumat yoxdur. 929-cu ildə Bizans sərkərdəsi İoann Kurkuası məglub etmişdi. 931-ci ildə hayknyazı I Qagikin torpaqlarını Bizans'a meylli olduğu üçün ələ keçirmişdi. 935-ci ildə Deysəm ibn İbrahimin hücumuna məruz qalmış, Şirvanşah Əbu Tahir Yezdə siğinmişdi. Lakin sonuncu tərəfindən Deysəmə təhvıl verilmişdir.

Deysəm ibn İbrahim VIII Afşin 935-941

n adına xütbə oxumağı və vergi verməyə söz də vermişdi. Ləşkəri Deysəmin geri gələcəyini bildirdi və buna görə da Bəlsuvər ibn Malik (Məhəmməd ibn Müsaferin qardaşı oğlu) ilə ittifaq bağlayaraq müdafiəni gücləndirdi. Hayknyazı Xatçik III Qagik gizlince Ləşkərini öldürdü. Deysəm hakimiyyətə rahat qayıdı.

Hakimiyyətə qayidian Deysəm artıq öz adamlarına güvənmirdi, buna görə də Məhəmməd ibn Müsaferin oğullarından biri olan Suluk ibn Məhəmməd, Bacəkəmin keçmiş sərkərdələrindən olan Əli ibn əl-Fəzl və Əsvar ibn Siyaqul kimi şəxsləri öz etrafına toplamışdı. Onun vəzirlərindən biri olan Əbü'l Qasım ibn Cəfər isə Salarileri hakimiyyətə getirməyi düşünürdü. 941-ci il-

Azərbaycan türklərinin Sacilar dövləti

imperiyanın dağılmamasına sebəb ola bilər". Xəlifə ikinci dəfə Yusifi Bağdada çağırıldı; o gəldi və az sonra qərmetilərə qarşı müharibəyə göndərildi.

Yusifin qoşunu Vasitə geldi və o, buradan üsyancılara qarşı



herbi əməliyyata başladı. Yusif 927-ci ildə Kufəyə yaxınlaşan zaman Əbu Tahir Süleyman ibn əl-Həsən el-Cənnabinin komandanlığı altındakı qərmetilər qoşunu ona qarşı hərəkət etdi. 927-ci ilin dekabrında düşmənələr el-Xəndək məntəqəsində qarşılaşdılar. Yusifin təqribən 40 min atlı və piyadası, qərmetilərin isə taxminən 4 min qoşunu var idi. Gündüz vuruşmasından sonra, yorğun düşmənələr əvvəlki mövqelərinə çəkiləndə, qərmetilər gecənin qaranlığından istifadə edərək, yenidən Yusifin qoşununa hücum etdilər. Qaçqaq başlandı. Yusifin özü yaralanıb əsir alındı və Əbu Tahirin yanına getirildi.

Yusifin möğlubiyyəti xəbəri Bağdada çatanda orada vahiməyə düşdülər. Munis 40 minə yaxın qoşun topladı və Bağdadın iki fərəx aralı Zab çayında onun qoşunu qərmetilərin qoşunları ilə qarşılaşdı. Qərmetilər geri çəkildilər. Munis isə onların dalınca bir dəstə gönderib göstərmişdi ki, Yusifi xilas etsin. Əbu Tahir Munisin fikrini tez başa düşdü və əmr etdi ki, Yusif ibn Əbu Sacı öldürsünler.

Cəmaləddin əl-Əzdinin məlumatına görə, Yusif Azərbaycan və qoşu dövlətlərin hökmədarı vəzifəsinə götürməyə cürət etmirdi və buna qüdrəti çatmadı, odur ki, Yusifin şəksi düşməni olan vəzir Əhməd ibn Übeydullah el-

cin ikinci oğlu, Sacilərin əmiri olmuşdu. 928-ci ilin fevralında hakimiyyətə başlamış, 929-cu ilin sentyabrında onu Ərdəbilde Baldu adlı öz qulamı zəhərlədi. Lakin başqa bir mənbədə deyilir ki, 929-cu ildə "Azərbaycanda Əbü'l Müsafer Fəthə qarşı onun tərəfdarları üsyən qaldırdılar. O, Marağada gizləndi, lakin üsyancıları onu çox mühasirədə saxlayıb axırdı öldürdüler. Onlar Müflihin sərkərdələrindən birini özlərinə başçı etdilər".

Əbü'l Müsafer Fəthdən sonra, onun Əbü'l Fərəc adlı bir oğlu qalmışdı ki, sonralar Abbasilər Xilafətinin görkəmli sərkərdəsi oldu.

Sonralar Azərbaycan hökməri Sacilər familyasının və soyunun nümayəndələri deyil, onların qulamları: Vasif, Müflih, Baldu, Deysəm ibn İbrahim və başqları idi.

Azərbaycan əmirliyinə Əbü'l Müsafer Fəthdən sonra Vasif əl-Sirvani gətirildi.

Vasif əl-Sirvani VI Afşin 929-929

Vasif əl-Sirvani Sacilər dövlətində, Saci hökmədarı Əbü'l-Müsafir Fəthi əvəz etmiş eyni il Müflih əl-Saci tərəfindən devrilmişdir.

O, Yusif ibn Divdadın sərkərdələrindən biri idi. 935-ci ildə Müflih əl-Saci devirmiş, 938-ci ildə Azərbaycanda hakimiyyəti bərqərar etmişdi. Lakin tezliklə Ziyarilərin sərkərdəsi (o, öz ağıasından qaçmışdı) Ləşkəri ibn Mərdinin hücumuna məruz qaldı. Ləşkərinin ordusu Deysəmi məglub edərək onu Azərbaycandan qısa bir müddətə qovdu. Təkəc Ərdəbil xalqının müdafiəsinə qalib gələ bilmedi. Taktikini dəyişib gecə vaxtı Ərdəbile hücum edən Ləşkəri qala divarlarını açaraq şəhəri ələ keçirdi. Ləşkəri şəhəri gün şəhəri tərk etdi dəsərəsində qaydanda xalq Deysəm ibn İbrahimini Ərdəbile yenidən qaçırıldı, Ləşkəri Muğana qaçdı. Öz oğlu və qardaşını qaçıraraq yenidən ordu quran Ləşkəri bir daha Deysəmə hücum edərək məglub etdi. Deysəm Rəss çayının təyinə keçərək keçidləri bağlayaraq müdafiə olunmağa başladı. Ləşkəri və əsgerləri Gilanlı olduqları üçün üzməyi yaxşı bilirdilər. Çayın asanlıqla keçən Ləşkəri üçüncü dəfə Deysəm ibn İbrahimini qaçmağa məcbur etdi.

Deysəm bu dəfə Vəşmgir Ziyaniyanın yanına qaçdı və ondan kömək tələb etdi. Deysəm Azərbaycanı ələ keçirəndə Vəşmgiri-

də Saları Mərzban ibn Məhəmmədin hücumuna məruz qaldı və əsgərlərinin ona xəyanətdən sonra qaçmali oldu. Lakin Əbü'l Qasım Mərzibana da xəyanət edərək Deysəmi geri getirməyə çalışdı. Deysəm ordusunu ilə Təbrizdə möhkəmləndi. Mərzban isə deyənlilərdən ibarət ordusu ilə Ərdəbilde iddi. Mərzban Ərdəbilden çıxıb Təbrizi mühəsirəyə alanda, Deysəm şəhərdən gizlince qaçaraq yenidən Ərdəbile getdi. Əbü'l Qasım Deysəmə yenidən xəyanət edərək Mərzbanın tərəfinə keçdiyi üçün bu dəfə özüne Əbu Abdulla Məhəmməd ibn Əhməd Niyami adlı birini vezir təyin etdi. Niyami ona Saları hökməarı Mərzibana təslim olmayı təklif etmişdi. Deysəm təslim olduqdan sonar Mərzban onunla barışdı. Saci dövləti torpaqları əvəzində Deysəmdə yalnız Tərim qalası qaldı. Ona 30.000 dinar illik maaş təyin edildi. 941-ci ildə Sacilər dövləti süqut etdi.

Sacilərin hökmərləri dövründə bütün Azərbaycan torpaqları vahid bir dövlətdə birləşdirilmişdi; bu dövlət Yusif ibn Əbu Sac Divdadın hökmərliliyindən mərkəzi hakimiyyətdən asılı olmayan bir dövlət idi. Yusif ibn Əbu Sac Divdadın adından Bərdə, Marağada və Ərdəbilde pullar kəsilməsi o zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətdən asılı olmadığını göstəridi.

Saci hökmərləri (889-929)

Sülələ Hökmərləri:

1. Əbu Sac Divdad

2. Məhəmməd ibn Əbu Sac Divdad (889-901)

3. Divdad ibn Məhəmməd (901-901)

4. Yusif ibn Əbu Sac Divdad (901-928)

5. Əbü'l Müsafer Fəth (928-929)

Qulam hökmərləri (929-941)

Qulamlar:

6. Sübük (919-922)

7. Vasifəl-Şirvani (929-929)

8. Müflihəl-Saci (929-935)

9. Deysəm ibn İbrahim (935-941)